

1. ÜMUMİ MÜDDƏALAR

1.1. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi (bundan sonra - Mərkəz) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (bundan sonra - Nazirlik) strukturuna daxil olmayan tabeliyindəki qurumdur.

1.2. Mərkəzin məqsədi Azərbaycan Respublikasında kənd təsərrüfatının innovativ əsaslarla inkişaf etdirilməsi, innovasiya əlçatanlığının təmin olunması, innovativ həllərə əsaslanan texnoloji yeniliklərin və üsulların təşviqi, kənd təsərrüfatı sahəsində innovativ texnologiyaların tətbiqi üzrə metodik və praktik dəstəyin və xidmətin göstərilməsindən ibarətdir.

1.3. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarını, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin əmr, sərəncam və göstərişlərini və bu Nizamnaməni rəhbər tutur.

1.4. Mərkəz 12 iyul 2000-ci il tarixdə D-430 nömrə ilə Aqrar Elm Mərkəzi adı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır.

“Azərbaycan Aqrar Elm Mərkəzinin və onun tabeliyindəki Elmi-Tədqiqat İnstitutlarının strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 aprel tarixli 109 nömrəli Qərarına əsasən adı dəyişdirilərək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi adlandırılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 avqust tarixli 354 nömrəli Qərarı ilə 2015-ci il 17 aprel tarixli 109 nömrəli Qərada dəyişiklik edilərək Mərkəzinin adı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi adlandırılmışdır.

“Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturunun təkmilləşdirilməsi və “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 19 dekabr tarixli 549 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 7 may tarixli 132 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Aqrar Elm və İnnovasiya Mərkəzinin adı dəyişdirilərək Aqrar İnnovasiya Mərkəzi adlandırılmışdır.

1.5. Mərkəz öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq, regional, milli və qeyri-hökumət təşkilatları, Nazirliyin struktur bölmələri və digər tabeli qurumları, hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.6. Mərkəz müstəqil balansa, sərəncamında olan əmlaka, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının dövlət gerbinin təsviri, öz adı həkk olunmuş möhürə, müvafiq ştamlara, blanklara və loqotipə (emblemə) malikdir.

1.7. Mərkəzin saxlanması xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi və qanunvericiliklə qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir.

1.8. Mərkəzin hüquqi ünvanı: Bakı şəhəri, Ü. Hacıbəyli küçəsi 80, “Hökumət evi”.

2. MƏRKƏZİN FƏALİYYƏT İSTİQAMƏTLƏRİ

2.0. Mərkəz kənd təsərrüfatı sahəsində keyfiyyət, innovasiya prinsipləri və iqtisadi sahədə qabaqcıl beynəlxalq prinsip və standartlar nəzərə alınmaqla aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

2.0.1. kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə yeni, innovativ ideya, təklif və layihələrin bir mərkəzdə toplanması və koordinasiyası, əldə edilən nəticələrin təhlil edilməsi, özəl və dövlət təsərrüfatlarında tətbiqinin təşkili və təbliği;

2.0.2. aqrar sahədə innovasiyaların tətbiqi, müasir texnologiyaların və avadanlıqların istifadəsi ilə bağlı tədbirlərin, eyni zamanda beynəlxalq və kənd təsərrüfatı sahəsində istifadə olunan ən qabaqcıl təcrübə və yeniliklərlə bağlı məlumatlandırmanın həyata keçirilməsi;

2.0.3. aqrar sahədə həyata keçirilən yerli və beynəlxalq layihələrin monitorinqinin, ekspertizasının və qiymətləndirilməsinin aparılmasında iştirak;

2.0.4. beynəlxalq layihələrin innovasiya ilə əlaqədar komponentlərinin icrasında iştirak;

2.0.5. aqrar sahədə innovativ texnoloji maddi-texniki bazanın yaxşılaşdırılması və elektron informasiya təminatı sistemlərinin fəaliyyətinin əlaqələndirilməsi;

2.0.6. məqsədlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər istiqamətlərdə.

3. MƏRKƏZİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

3.1. Mərkəz fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

3.1.1. aqrar sahədə dəyər zəncirinin bütün mərhələləri üzrə, eləcə də biznesin təşkili və idarə edilməsində innovasiyaların introduksiyası, qiymətləndirilməsi, adaptasiyası və həyata keçirilməsi ilə bağlı Nazirliyə təkliflər vermək;

3.1.2. Nazirliyin müvafiq struktur bölmələri, strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliliyindəki qurumlar tərəfindən təklif olunmuş layihələrin, o cümlədən texnoloji üsul və avadanlıqların innovasiya tutumluluğunu qiymətləndirmək;

3.1.3. Nazirliyin müvafiq struktur bölmələri, strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliliyindəki qurumların fəaliyyətində innovasiyaların tətbiqi, həmçinin aqrar sahədə güzəşt tətbiq olunan innovativ texnika və avadanlıqların siyahısı ilə bağlı Nazirliyə təkliflər vermək;

3.1.4. innovativ texnologiyalar üzrə məsləhətçiləri seçmək, zərurət yarandıqda müvafiq materialların hazırlanması üçün tədbirlər görmək;

3.1.5. ölkədə aqrar sahə üzrə həyata keçirilən yerli və beynəlxalq layihələrin icrasında iştirak etmək;

3.1.6. fəaliyyət istiqamətləri üzrə beynəlxalq qurumlarla əməkdaşlıq əlaqələrinin yaradılması, həmçinin Mərkəzlə əlaqəli fəaliyyət göstərən müəssisə və təşkilatların fəaliyyəti ilə bağlı beynəlxalq müqavilələrin layihələrinin hazırlanmasında, beynəlxalq konfransların, seminarların və digər tədbirlərin keçirilməsində iştirak etmək;

3.1.7. fəaliyyət istiqamətləri üzrə ölkəni beynəlxalq tədbirlərdə (konqres, simpozium, konfrans, seminar və müşavirələrdə) təmsil etmək;

3.1.8. innovasiya fəaliyyətini, layihələri (o cümlədən startapları) və təşəbbüskarlığı təşviq etmək;

3.1.9. aqrar sahədə innovasiyaların tətbiqi, təbliği və təşviqi məqsədilə müsabiqələr və sair tədbirlər keçirmək;

- 3.1.10. aqrar sahənin innovativ yönümlü inkişafını təmin etmək məqsədilə vahid platforma vasitəsilə və yaxud birbaşa Mərkəzə göndərilən layihə, təklif və ideyaları təhlil etmək;
- 3.1.11. xarici ölkələrin analoji dövlət və özəl qurumları ilə əlaqələr qurmaq, uğurlu təcrübələrin texnoloji transferini həyata keçirmək;
- 3.1.12. kənd təsərrüfatının müxtəlif sahələrində yaradılan innovativ təsərrüfatların reyestrin aparmaq və innovativ təsərrüfatların müxtəlif nominasiyalar üzrə mükafatlandırılmasında iştirak etmək;
- 3.1.13. hüquqi və fiziki şəxslərə və dövlət müəssisələrinə aqrar sahədə innovativ texnologiyanın tətbiqi ilə bağlı müqavilə əsasında xidmətlər göstərmək;
- 3.1.14. Mərkəzlə əlaqəli fəaliyyət göstərən müəssisə və təşkilatlarda monitorinqlər aparmaq;
- 3.1.15. kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı ilə bağlı qəbul olunmuş tədbirlər planlarının aidiyyəti bəndlərinin icrasında iştirak etmək;
- 3.1.16. Kütləvi informasiya vasitələrindən, o cümlədən rəsmi internet sahifəsindən və digər üsullardan istifadə etməklə Mərkəzin fəaliyyəti barədə ictimai məlumatlandırmanın, təbliğat və təşviqat işlərinin aparılmasını təmin etmək;
- 3.1.17. aqrar sahədə innovativ elmi-texniki ideyaların, texnoloji və mühəndislik tutumlu həllərin axtarışı, tətbiqi imkanlarının araşdırılması və yoxlanılması istiqamətində tədbirlər görmək və təkliflər vermək;
- 3.1.18. aqrar sahədə yerli və beynəlxalq layihələrin innovasiya ilə əlaqədar komponentlərinin icrasında iştirak etmək;
- 3.1.19. dövlət və özəl fermer təsərrüfatları ilə innovativ xidmət və məhsul təchizatçılarını əlaqələndirmək və bu istiqamətdə xidmətlər göstərmək;
- 3.1.20. innovativ texnologiya və üsullarının tətbiqi, təbliği və təşviqi məqsədilə pilot təsərrüfatların yaradılması istiqamətində Nazirliyə təkliflər vermək;
- 3.1.21. Nazirliyin aqrar sahədə rəqəmsal transformasiya üzrə fəaliyyətinin həyata keçirilməsində iştirak etmək;
- 3.1.22. Nazirliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliliyindəki qurumlar tərəfindən hazırlanan innovativ yönümlü pilot layihələrin maliyyələşdirilməsi, idarə edilməsi və icrasını əlaqələndirmək;
- 3.1.23. Nazirliyin müvafiq struktur bölmələri, strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliliyindəki qurumlar tərəfindən təqdim edilmiş innovativ ideya, təklif və layihələr əsasında Nazirlik tərəfindən təsdiq olunmuş Qaydalara uyğun olaraq ildə bir dəfədən az olmayaraq qiymətləndirmə aparmaq;
- 3.1.24. dövlət və kommersiya sirrini qorumaq, fəaliyyəti ilə bağlı digər təhlükəsizlik tədbirlərini görmək;
- 3.1.25. fəaliyyəti ilə bağlı arayışlar, hesabatlar hazırlayaraq Nazirliyə təqdim etmək;
- 3.1.26. qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

3.2. Mərkəz fəaliyyət istiqamətlərinə uyğun aşağıdakı hüquqlara malikdir:

- 3.2.1. Mərkəzlə əlaqəli fəaliyyət göstərən müəssisə və təşkilatlardan daxil olan sənədləri təhlil edərək tövsiyələr vermək;
- 3.2.2. fəaliyyət istiqamətlərinə aid olan məsələlərin tədqiqi və həlli üçün rəylər vermək, qanunvericiliklə müəyyən olunmuş qaydada hüquqi və fiziki şəxsləri, müstəqil ekspertləri və mütəxəssisləri cəlb etmək onlarla müqavilələr bağlamaq, işçi qruplar, komissiyalar yaratmaq;

3.2.3. layihələrin maliyyələşdirilməsi məqsədilə və ya fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada investorları cəlb etmək;

3.2.4. fəaliyyət istiqamətləri üzrə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi üçün yerli, habelə beynəlxalq təşkilatlarla və xarici ölkələrin müvafiq təşkilatları ilə işgüzar əlaqələr yaratmaq, dövlət və yerli özünüidarəetmə orqanları, fiziki və hüquqi şəxslərlə zəruri informasiya mübadiləsi aparmaq;

3.2.5. fəaliyyətinə dair analitik materiallar hazırlamaq, tədqiqatlar aparmaq və bu barədə aidiyyəti üzrə təkliflər vermək;

3.2.6. fəaliyyət istiqamətinə uyğun təlimlər, seminarlar və simpoziumlar keçirmək, habelə xüsusi bülletenlər, metodiki vəsaitlər, jurnal, kataloq və digər nəşrlər buraxmaq;

3.2.7. fəaliyyət istiqamətləri üzrə görülmüş işlərə dair statistik təhlil aparmaq və elektron məlumat bankını formalaşdırmaq;

3.2.8. Mərkəzin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflər vermək;

3.2.9. fəaliyyət istiqamətlərinə uyğun olaraq vəzifələrinin həyata keçirilməsi üçün müqavilə əsasında ödənişli xidmətlər həyata keçirmək, əlavə maliyyə və gəlir mənbələri müəyyən etmək və həmin vəsaitlər hesabına Mərkəzin işçilərinin sosial rifahının və maddi-texniki təchizatının yaxşılaşdırılması istiqamətində işlər görmək;

3.2.10. müvafiq normativ hüquqi aktlara uyğun olaraq işçiləri mükafatlandırmaq, əmək haqlarına əlavələr etmək və Mərkəzin maddi-texniki bazasının yaxşılaşdırılması üçün digər ödənişləri həyata keçirmək;

3.2.11. Mərkəzin təşəbbüsü və təklifi ilə maliyyələşdirilən layihələrdə vəsaitin təyinatı üzrə istifadə olunmasına nəzarət etmək məqsədilə monitorinqlər aparmaq;

3.2.12. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;

3.2.13. qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.